

3918 Ərəb dili 300 sual

1. Sual: Ərəb dilində neçə şəmsiyyə samiti olduğunu təyin edin.

10 25 14+ 18 مافي

2. Sual: Qadın cinsində olan variantı təyin edin.

مُعَلِّم مُعَلِّمَةٌ مُدَرِّسٌ + طَالِبٌ اِقْتِصَادٌ

3. Sual: Uzun saitli sözlərin variantını təyin edin.

أَزْمَةٌ مُعَلِّمٌ + دَارٌ دَفْتَرٌ قَلَمٌ

4. Sual: Müəyyənlikdə olan sözlərin variantını təyin edin.

بَلَدٌ قَلَمٌ كِتَابٌ جَرِيدَةٌ + الْجَرِيدَةُ

5. Sual: Düzqün müzəkkər (kişi cinsi) cəm şəkilçisini müəyyənləşdirin.

مافي مَتَانِ كَانِ + هُوَ سَاتٌ

6. Sual: Ərəb dilində neçə uzun sait olduğunu təyin edin.

10 25 14 18 3 +

7. Sual: İsimlərin müəyyənliyi nə ilə ifadə olunur ?

هَـ هِ هِ هِ + أَلْ هِ

8. Sual: Uzun saitli sözlərin variantını təyin edin.

شِرْكَةٌ مَدْرَسَةٌ مَجَلَّةٌ وَرَقَةٌ + دَارُكَبِيرٌ

9. Sual: Qadın cinsində olan variantı təyin edin.

صَغِيرٌ بَابٌ كِتَابٌ مُعَلِّمٌ + مُعَلِّمَةٌ

10.Sual: مَاكَتَبَ felin formasını təyin edin.

keçmiş zaman inkar + indiki zaman inkar əmr forması inkarlı
əmr

indiki gələcək zaman

11.Sual: يَكْتُبُ felin zamanını təyin edin.

keçmiş zaman indiki zaman + əmr forması inkarlı əmr məsdər
forması

12.Sual: **فَدَرَسْتُ** felin zamanını təyin edin.

keçmiş zaman + indiki zaman əmr forması inkarlı əmr məsdər forması

13.Sual: **لَا يَكْتُبُ** felin zamanını təyin edin.

keçmiş zaman inkar + indiki zaman inkar əmr forması
məsdər forması inkarlı əmr

14.Sual: **سُئِلَ** sualın düzgün cavabını təyin edin.

أَنْتِ طَالِبَةٌ + **هِيَ طَالِبَةٌ** **نَحْنُ طُلَّابٌ** **أَنْتُمْ طُلَّابٌ** **هُوَ طَالِبٌ**

15.Sual: Ərəb dilində neçə hal var ?

1 2 5 4 3+

16.Sual: **أَلْمُدْرَسُ** verilən sözün halını təyin edin.

Adlıq halda + Yiyəlik halda Təsirlik halda Yiyəlik Təsirlik hal
düzgün cavab yoxdur.

17.Sual: **فِي الْمَدْرَسَةِ** verilən sözün halını təyin edin.

Yiyəlik hal + Adlıq hal Təsirlik hal Yiyəlik Təsirlik hal
düzgün cavab yoxdur.

18.Sual: Seçilmiş sözə verilmiş sualı göstərin. **أَلَا نَأْذُهُ بِأَلْسُنِ السُّوقِ**

مَنْ + **بِكَمْ** **لِمَاذَا** **كَمْ** **أَيْنَ**

19.Sual: İsimlərin müəyyənliyi nə ilə ifadə olunur?

أَلِ + **عَانَ** **ةٌ** **—** **أُـ**

20.Sual: Müəyyənlikdə olan sözlərin variantını təyin edin.

أَلْمُدْرَسُ + **مُدْرَسٌ** **أَحْمَرُ** **جَرِيدَةٌ** **كِتَابٌ**

21.Sual: Sinonim sözlərdən olan variantı təyin edin.

مَدْرَسَةٌ **كِتَابُكَرْسَةٍ** + **دَفْتَرُكَرْسَةٍ** **دَفْتَرُكِتَابٍ**

22.Sual: Sinonim sözlərdən olan variantı təyin edin.

كُتِبَ مَجَلَّةٌ جَرِيدَةٌ + دَفَنَ كُرْسَى قَلَمُ كِتَابٍ كِتَابٌ دَفَنَ

23.Sual: Cümlənin növünü təyin edin. هَلْ أَنْتَ طَالِبٌ

feli cümlə ismi cümlə mürəkkəb cümlə sual cümləsi + düzgün cavab yoxdur

24.Sual: Cümlənin növünü təyin edin. الْمَقَالَةُ جَدِيدَةٌ

feli cümlə ismi cümlə + mürəkkəb cümlə sual cümləsi düzgün cavab yoxdur

25.Sual: أَكْتُبُ felin formasını təyin edin.

inkarlı əmr keçmiş zaman əmr forması + məsdər forması indiki zaman

formas

26.Sual: مَنْهُ؟sualın düzgün cavabını təyin edin.

نَحْنُ طُلَّابٌ + هُوَ طَالِبٌ طَالِبَاتٌ أَنْتُمْ طُلَّابٌ هِيَ طَالِبَةٌ

27.Sual: سَوَدَّ الدَّانَ hansı halda verilib.

Yiyəlik Təsirlik halda Adlıq halda + Yiyəlik halda Təsirlik halda düzgün cavab yoxdur.

28.Sual: Verilmiş misallardan düzgün cəmi seçin.

مُعَلِّمَانِ مُعَلِّمَةٌ مُعَلِّمٌ + مُعَلِّمُونَ

29.Sual: Verilmiş misallardan sınıq cəmi seçin.

جَرِيدَةٌ كِتَابَانِ + كُتِبَ كَتَبَ كِتَابٌ

30.Sual: Təsniyədə olan sözlərin variantını təyin edin.

إِحْتِكَارٌ أُمُّ أَبٌ + وَالِدَانِ وَالِدَةٌ

31.Sual: Təsniyə ilə olan sözlərin variantını təyin edin.

شَاحِنَةٌ طَالِبٌ + كِتَابَانِ كِتَابٌ مُجَرِّدٌ

32.Sual: Daxili cəmdə verilmiş variantı təyin edin.

طَالِبَةٌ طَالِبَتَانِ طَالِبَانِ طَالِبٌ + طُلَّابٌ

33.Sual: Verilmiş misallardan sınıq cəmi seçin.

+ طُلابُ طَالِبُ طَالِبَةٌ مُدَرِّسَاتُ مُدَرِّسُونَ

34.Sual: Daxili cəmdə verilmiş variantı təyin edin.

كِتَابُ + طُلابُ طَالِبَانِ طَالِبَةٌ طَالِبُ

35.Sual: Verilmiş misallardan düzqün cəmi seçin.

+ مُعَلِّمُونَ مُعَلِّمَةٌ مُعَلِّمَةٌ مُعَلِّمُ كُرَاسَةٌ

36.Sual: Verilmiş misallardan sınıq cəmi seçin.

مُدَرِّسَانِ كُتُبُ مُدَرِّسَةٌ + مُدَرِّسُ مُدَرِّسُونَ

37.Sual: كُتُبُشَيْفَةٍ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi + uzlaşmayan təyini söz birləşməsi

qarışıq təyini söz birləşməsi Izafət Ismi birləşmə

38.Sual: كُتُبُ sözün formasını təyin edin.

مَافِي + سınıq cəm + تəkdə düzgün cəm təsniyə

39.Sual: مَقَالَتَانِ sözün formasını təyin edin.

مَافِي سınıq cəm تəkdə + təsniyə cəm

40.Sual: II şəxs cəmdə kişi cinsində verilən şəxs əvəzliyini təyin edin.

+ أَنْتُمْ هِيَ أَنْتَ هُمْ أَنَا

41.Sual: Verilmiş misallardan uzlaşmayan təyini söz birləşməsini seçin.

أَنَا طَالِبَةٌ طَالِبَةٌ كِتَابُ كِتَابُجَدِيدُ + كِتَابُالطَالِبَةِ

42.Sual: Verilmiş misallardan uzlaşan təyini söz birləşməsini seçin.

اِقْتِصَادُالْبَلَدِ جَدِيدُ كِتَابُ + كِتَابُجَدِيدُ كِتَابُالطَالِبَةِ

43.Sual: Verilmiş söz birləşmələrinin düzqün variantın seçin. Dövlət İqtisad Universiteti.

+ جَامِعَةُالْاِقْتِصَادِالحُكُومِيَّةِ طَالِبُالْجَامِعَةِ جَامِعَةُالْاِقْتِصَادِ

كُلِّيَّةُالْاِقْتِصَادِ طَالِبَةُالْجَامِعَةِ

44.Sual: Birləşmənin növünü müəyyənləşdirin. كِتَابٌ جَدِيدٌ

izafət birləşməsi uzlaşan təyini söz birləşməsi + feli birləşmə
ismi birləşmə düzgün cavab yoxdur

45.Sual: Birləşmənin növünü müəyyənləşdirin. الْمَشَاكِلُ الدَّاخِلِيَّةُ

izafət birləşməsi uzlaşan təyini söz birləşməsi + feli birləşmə
ismi birləşmə düzgün cavab yoxdur

46.Sual: Verilmiş söz birləşmələrinin düzgün variantın seçin. Maliyyə böhranı

عَوْلَمَةٌ اسْتِثْمَارَاتٌ حَتِكَارًا اَزْمَةٌ اَقْتِصَادِيَّةٌ + اَزْمَةٌ مَالِيَّةٌ

47.Sual: Verilmiş söz birləşmələrinin düzgün variantın seçin. “Beynəlxalq Münasibətlər” fakültəsi.

كُلِّيَّةُ الْاِقْتِصَادِ كُلِّيَّةُ كَبِيرَةٌ جَامِعَةٌ كَبِيرَةٌ + كُلِّيَّةُ الْعِلَاقَاتِ الدَّوْلِيَّةِ جَامِعَةُ الْاِقْتِصَادِ

48.Sual: Hansı variantda ancaq şəxs əvəzliyi olduğunu təyin edin.

هَذِهِ عِنْدَ تِلْكَ هَذَا + أَنَا

49.Sual: Hansı variantda ancaq işarə əvəzliyi olduğunu təyin edin.

فِي أَنْتِ + هَذِهِ نَحْنُ أَنْتِ

50.Sual: Hansı variantın ancaq işarə əvəzliyi olduğunu təyin edin.

لِمَاذَا كَمْ + هَذَا هَذِهِ نَحْنُ أَنْتِ هُوَ هِيَ

51.Sual: Hansı variantın ancaq şəxs əvəzliyi olduğunu təyin edin.

مَتَى أَيْنَ هَذِهِ هَذَا + نَحْنُ

52.Sual: Hansı variantın ancaq işarə əvəzliyi olduğunu təyin edin.

أَنْتُمْ نَحْنُ هُوَ هِيَ أَنَا أَنْتِ + هَذَا هَذِهِ

53.Sual: Təsirlik halın əlamətini təyin edin.

un— in — ən — + — — i

54.Sual: الْمُدْرَسَةُ sözün halını təyin edin.

Təsirlik hal + Adlıq hal Yiyəlik hal Yiyəlik Təsirlik hal düzgün cavab yoxdur.

55.Sual: Ön qoşmalardan sonra söz hansı halda olur.

Adlıq hal Yiyəlik hal + Təsirlik hal Adlıq Yiyəlik hal düzgün cavab
yoxdur

56.Sual: Təsirli feldən sonra sözlər hansı halda olur.

Adlıq hal Yiyəlik hal Təsirlik hal + Adlıq Yiyəlik hal Yiyəlik
Təsirlik hal

57.Sual: I şəxs cəmdə şəxs əvəzliyini təyin edin.

أَنَا + نَحْنُ هُمْ هِيَ

58.Sual: III şəxs təkdə, qadın cinsində verilən şəxs əvəzliyini təyin edin.

أَنْتُمْ + نَحْنُ هِيَ هُوَ أَنَا

59.Sual: II şəxs təkdə kişi cinsində verilən şəxs əvəzliyini təyin edin.

هُمْ + أَنْتُمْ نَحْنُ أَنْتَ أَنَا

60.Sual: الشَّيْءُ الْكِتَابُ birləşmədə şəmsiyyə samitini təyin edin.

مَا فِي أَ ك + ش أَلْ

61.Sual: الطَّالِبُ الْمُشْغُولُ şəmsiyyə samitini təyin edin.

مَا فِي ط ب م أَلْ

62.Sual: كِتَابٌ təsniyə formasını təyin edin.

كِتَابَانِ + كُتُبٌ أَكْتُبُ كُتِبَ

63.Sual: طَالِبَةٌ təsniyə formasını təyin edin.

مَا فِي طَالِبَاتٍ طَالِبٍ طُلَابٌ + طَالِبَتَانِ

64.Sual: مُعَلِّمَةٌ təsniyə formasını təyin edin.

مَا فِي مُعَلِّمَاتٍ + مُعَلِّمَتَانِ مُعَلِّمٌ مُعَلِّمُونَ

65.Sual: Bitişən əvəzlikli sözü seçin.

مَا فِي جَامِعَاتٍ + جَامِعَتُنَا أَلْجَامِعَةُ جَامِعَةٌ

66.Sual: Bitişən əvəzlikli sözü seçin.

كُتِبَ كِتَابَانِ كُتِبَ كِتَابٌ + كِتَابِي

67.Sual: Bitişən əvəzlikli sözü seçin.

سَيَّارَةٌ كِتَابٌ + كِتَابُكُمْ هَيْطَالِيَّةٌ هُمُطَلَابٌ

68.Sual: Fəthə (') hansı saiti bildirir.

ə + i u un ən

69.Sual: Kəsrə(~) hansı saiti bildirir.

ə i + u un ən

70.Sual: Damma (~') hansı saiti bildirir.

ə i u + un ən

71.Sual: Həməzəni təyin edin.

إِلَى فَ أَلْ + ء ُ

72.Sual: أَزْرَارُ sözün uzun saitini təyin edin.

أَزْ + ا ر ز cavab yoxdur

73.Sual: أَلْبَابُ sözünün qeyri-müəyyən formasını təyin edin.

مَافِي دَارُ أَبْوَابُ + بَابُ أَبُ

74.Sual: دَارُ sözünün müəyyənliyini təyin edin.

دارانِ + الدَّارُ دارَ دُورُ cavab yoxdur

75.Sual: مَنْأَنْتَ? سوالın cavabını təyin edin

نَحْنُطُلَّابٌ هَيْطَالِيَّةٌ هُوَطَالِبٌ + أَنَاطَالِبٌ cavab yoxdur

76.Sual: مَنْلَيْلَى? سوالın cavabını təyin edin

أَحْمَدُ كِتَابٌ + لَيْلِيطَالِيَّةٌ نَحْنُطُلَّابٌ هُوَمُرَادُ

77.Sual: عِلْمٌ sözün cəmini təyin edin.

مَافِي قَلَمٌ دَفْتَرٌ كِتَابٌ + عُلُومٌ

78.Sual: عَقْدٌ sözün cəmini təyin edin.

مَافِي كُتُبٌ + عُقُودٌ جَامِعَةٌجَامِعَاتُ

79.Sual: مُدْرَسٌ düzgün cəmini təyin edin.

+ مُدْرَسُونَ دَرَسُ مَدْرَسَةٌ كَاتِبٌ جَامِعَةٌ

80.Sual: مُدْرَسَةٌ düzgün cəmini təyin edin.

عَالِمَانِ عِلْمٌ عَالِمٌ كَاتِبٌ + مُدْرَسَاتٌ

81.Sual: كِتَابٌ sınıq cəmini təyi edin.

مُعَلِّمٌ كَاتِبٌ جَامِعَةٌ كِتَابَانِ + كُتُبٌ

82.Sual: مَقَالَةٌ düzgün cəmini təyin edin.

فِي مَا هَذِهِ هَذَا + مَقَالَاتٌ مَقَالَتَانِ

83.Sual: طَالِبٌ sınıq cəmini təyi edin.

تِلْكَ ذَلِكَ هَؤُلَاءِ + طُلَّابٌ طَالِبَةٌ

84.Sual: طَالِبَةٌ düzgün cəmini təyin edin.

فِي مَا طَالِبَتَانِ طَالِبَانِ + طَالِبٌ طَالِبَاتٌ

85.Sual: عَقْدٌ təsniyəni təyin edin.

عُقُودٌ نَحْنُ طَلَبٌ + عَقْدَانِ كُتُبٌ

86.Sual: شَيْقٌ təsniyəni təyin edin.

فِي مَا عَقْدَانِ + شَيْقَانِ شَيْقُونَ شَيْقَةٌ

87.Sual: مَقَالَةٌ təsniyəni təyin edin.

فِي مَا جَامِعَةٌ دَفْتَرٌ كِتَابٌ + مَقَالَتَانِ

88.Sual: عَالِمٌ təsniyəni təyin edin.

مُعَلِّمٌ عُلَمَاءُ + عَالِمَانِ عِلْمٌ عِلْمٌ

89.Sual: مُعَلِّمٌ təsniyəni təyin edin.

كِتَابٌ شَيْقَةٌ شَيْقٌ + مُعَلِّمَانِ مُعَلِّمَةٌ

90.Sual: مُعَلِّمَةٌ təsniyəni təyin edin.

+ مُعَلِّمَتَانِ مُعَلِّمَةٌ مُعَلِّمٌ عَالِمٌ عِلْمٌ

91.Sual: Şəmsiyyə samitini təyin edin.

ج ع ق ي + ت

92.Sual: Şəmsiyyə samitini təyin edin.

خ ج + ث ب ع

93.Sual: Cümlənin növünü təyin edin. يَكْتُبُ أَحْمَدُ مَقَالََةً

feli cümlə + ismi cümlə mürəkkəb cümlə nəqli cümlə sual cümləsi

94.Sual: Cümlənin növünü təyin edin. أَسْرَتُنَا كَبِيرَةٌ

feli cümlə ismi cümlə + mürəkkəb cümlə sual cümləsi nəqli cümlə

95.Sual: Cümlənin növünü təyin edin. كَمُطَالِبٍ أَصِفْكُمْ

feli cümlə ismi cümlə mürəkkəb cümlə sual cümləsi + nəqli cümlə

96.Sual: Sual cümləsi hansı sırada verilmişdir?

مَافِي دَهْنًا + مَسْتَدَهَبٌ هُوَ يَذْهَبُ هُوَ ذَهَبٌ

97.Sual: “İki maraqlı kitab” – birləşməsinin düzgün variantını təyin edin.

هَذَا كِتَابٌ + كِتَابَانِ شَيْقَانِ كِتَابَتَيْنِ كُتِبَتَا

98.Sual: «İqtisadi blokada» - düzgün tərcüməni təyin edin.

مَافِي + حِصَارٌ اِقْتِصَادِيٌّ اِزْمَةٌ حِصَارٌ

99.Sual: «İqtisadi böhran» - düzgün tərcüməni təyin edin.

مَافِي مَالِيَّةٌ اِزْمَةٌ حِصَارٌ + اِزْمَةٌ اِقْتِصَادِيَّةٌ

100. «Maliyyə böhranı» - düzgün tərcüməni təyin edin.

مَافِي اِزْمَةٌ اِقْتِصَادِيَّةٌ + اِزْمَةٌ مَالِيَّةٌ اِقْتِصَادِيٌّ حِصَارٌ

101. Sual: اِزْمَةٌ اِقْتِصَادِيَّةٌ – birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi + uzlaşmayan təyini söz birləşməsi
qarışıq təyini söz birləşməsi ismi birləşmə

düzgün cavab yoxdur.

102. Sual: أَرْمَةٌ مَالِيَّةٌ – birləşmənin növünü təyin edin.

uzlaşmayan təyini söz birləşməsi uzlaşan təyini söz birləşməsi +
qarışıq təyini söz birləşməsi ismi birləşmə düzgün cavab
yoxdur.

103. Sual: Biz universitet tələbəsiyik – düzgün tərcüməni təyin edin.

أَنْتُمْ مُطَلَّابٌ هُمُ مُطَلَّابٌ هُوَ طَالِبٌ أَنْطَلَبُ بِالْجَامِعَةِ + نَحْنُ طُلَّابُ الْجَامِعَةِ

104. Sual: Şəmsiyyə samitini təyin edin.

ع ط + خ ح ج

105. Sual: Şəmsiyyə samitini təyin edin.

ب ق ف ه + د

106. Sual: Şəmsiyyə samitini təyin edin.

و م ك ق + ذ

107. Sual: Şəmsiyyə samitini təyin edin.

ء ي + ر ق ف

108. Sual: Şəmsiyyə samitini təyin edin.

ا ق ب ى + س

109. Sual: Şəxs əvəzliyini təyin edin.

تِلْكَ ذَلِكَ هَذِهِ هَذَا + أَنَا

110. Sual: Şəxs əvəzliyini təyin edin.

تِلْكَ ذَلِكَ هَذِهِ + أَنْتَ هَذَا

111. Sual: Şəxs əvəzliyini təyin edin.

تِلْكَ ذَلِكَ + أَنْتِ هَذَا هَذِهِ

112. Sual: Şəxs əvəzliyini təyin edin.

هُوَ لَا + هُوَ تِلْكَ ذَلِكَ هَذِهِ

113. Sual: Şəxs əvəzliyini təyin edin.

+هِيَ تِلْكَ ذَلِكَ هَذِهِ هَؤُلَاءِ

114. Sual: Şəxs əvəzliyini təyin edin.

هَذِهِ تِلْكَ ذَلِكَ هَذَا + نَحْنُ

115. Sual: İşarə əvəzliyini təyin edin.

أَنْتُمْ أَنْتَ هِيَ هُوَ + هَذَا

116. Sual: İşarə əvəzliyini təyin edin.

هُمْ أَنْتَ هِيَ + هَذِهِ أَنْتَنْ

117. Sual: İşarə əvəzliyini təyin edin.

هِيَ هُمْ + ذَلِكَ نَحْنُ هُنَّ

118. Sual: İşarə əvəzliyini təyin edin.

أَنَا + تِلْكَ أَنْتَ أَنْتِ نَحْنُ

119. Sual: İşarə əvəzliyini təyin edin.

+هَؤُلَاءِ هُمْ أَنْتِ أَنْتِ نَحْنُ

120. Sual: İşarə əvəzliyini təyin edin.

هُمْ أَنْتِ أَنْتَ أَنَا + أُولَئِكَ

121. Sual: مَدِيرُ الْمَصْرَفِ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi uzlaşmayan təyini söz birləşməsi +

qarışıq təyini söz birləşməsi feli birləşmə cavab yoxdur

122. Sual: بِالْغُرْفَةِ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi uzlaşmayan təyini söz birləşməsi +

qarışıq təyini söz birləşməsi feli birləşmə cavab yoxdur

123. Sual: كِتَابٌ جَدِيدٌ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi+ uzlaşmayan təyini söz birləşməsi

qarışıq təyini söz birləşməsi feli birləşmə cavab yoxdur

124. Sual: كِتَابِيَّةٌ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi+ uzlaşmayan təyini söz birləşməsi
qarışıq təyini söz birləşməsi feli birləşmə cavab yoxdur

125. Sual: الْكِتَابِيَّةُ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi + uzlaşmayan təyini söz birləşməsi
qarışıq təyini söz birləşməsi feli birləşmə cavab yoxdur

126. Sual: الْمَقَالَةُ الشَّيْخَةُ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi + uzlaşmayan təyini söz birləşməsi
qarışıq təyini söz birləşməsi feli birləşmə cavab yoxdur

127. Sual: طَالِبٌ جَدِيدٌ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi+ uzlaşmayan təyini söz birləşməsi
qarışıq təyini söz birləşməsi feli birləşmə cavab yoxdur

128. Sual: طَالِبَةٌ جَدِيدَةٌ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi+ uzlaşmayan təyini söz birləşməsi
qarışıq təyini söz birləşməsi feli birləşmə cavab yoxdur

129. Sual: طَالِبَانِ جَدِيدَانِ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi+ uzlaşmayan təyini söz birləşməsi
qarışıq təyini söz birləşməsi feli birləşmə cavab yoxdur

130. Sual: طَالِبَتَانِ جَدِيدَتَانِ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi+ uzlaşmayan təyini söz birləşməsi
qarışıq təyini söz birləşməsi feli birləşmə cavab yoxdur

131. Sual: عَرْضُ طَلَبٍ sözün tərcüməsini təyin edin.

təklif tələb tələb-təklif + bazar sənaye

132. Sual: سُوقٌ sözünün tərcüməsini təyin edin.

tələb bazar + sənaye məktəb vergi

133. Sual: صَنْدُوقُ sözünün tərcüməsini təyin edin.

fond + sənaye maliyyə k/təsərrüfatı dost

134. Sual: مَصْرَفٌ sözünün tərcüməsini təyin edin.

təsərrüfat bank + fond dostluq sənaye

135. Sual: جَامِعَةٌ sözünün tərcüməsini təyin edin.

universitet + məscid paytaxt çalışqan enmə

136. Sual: أَذْرَبِيْجَانْجُمْهُوْرِيَّةٌ كُبْرَى cümlənin tərcüməsini təyin edin.

Azərbaycan respublikadır Azərbaycan ölkədir

Azərbaycan böyük respublikadır + Bakı paytaxtdır cavab yoxdur

137. Sual: مَدِيْنَةُ بَاكُو عَاصِمَةُ الْجُمْهُوْرِيَّةِ tərcüməni təyin edin.

Bakı şəhəri Respublikanın paytaxtı Respublikanın paytaxtı Bakı şəhəridir +

Mən Bakıda yaşayıram cavab yoxdur

138. Sual: حِصَارٌ sözünün tərcüməsini təyin edin.

blokada + kitab paytaxt çalışqan pay

139. Sual: لُجْمُرُكِرُسْمَا sözünün tərcüməsini təyin edin.

kömrük blokada pay kömrük rüsumu + respublika

140. Sual: حِصَّةٌ sözünün tərcüməsini təyin edin.

kömrük blokada pay + kömrük rüsumu respublika

141. Sual: Hansı variantın ancaq sual sözləri olduğunu təyin edin.

أَنَا + مَتَى نَحْنُ هِيَ هُوَ

142. Sual: Ön qoşmaları variantını təyin edin.

أَيْنَ + فِي كَمْ لِمَاذَا مَتَى

143. Sual: Sual sözləri variantını təyin edin.

مَا فِي أَمَامَ + أَيْنَ أَنَا عَلَى

144. Sual: Ön qoşmaları variantını təyin edin.

نَحْنُ هَذَا ذَلِكَ هَلْ + وَرَاءَ

145. Sual: Sual cümləsinin düzqün cavabını təyin edin. أَيْنَتَعَلَّمَ؟

نَدْرُسُ أَدْرُسُ السُّوقِ + فِيالْجَامِعَةِ مَعَصْدِيقِي

146. Sual: الطَّالِبُ الْمُشْغُولُ şəmsiyyə samitini təyin edin.

مَافِي + ط ب م أَلْ

147. Sual: كَتَبَ təsniyə formasını təyin edin.

+ كِتَابَانِ تَكْتُبُ أَكْتُبُ كُتِبَ كَتَبَ

148. Sual: طَالِبَةٌ təsniyə formasını təyin edin.

مَافِي طَالِبَاتُ طَالِبُ طُلَّابُ + طَالِبَتَانِ

149. Sual: مُعَلِّمَةٌ təsniyə formasını təyin edin.

مَافِي مُعَلِّمَاتُ + مُعَلِّمَتَانِ مُعَلِّمٌ مُعَلِّمُونَ

150. Sual: Şəmsiyyə samiti olan variantı təyin edin.

ف ك + س ب م

151. Sual: مُدْرَسٌ sözün sinonimini təyin edin.

مَعْلُومٌ عَالِمٌ عِلْمٌ + مُعَلِّمٌ دَرَسَ

152. Sual: مُعَلِّمَةٌ sözün sinonimini təyin edin.

مَعْلُومٌ دَرَسَ + مُدْرَسَةٌ عَالِمٌ عِلْمٌ

153. Sual: مُعَالِمٌ cəmi təyin edin.

مَافِي عَالِمٌ مَعْلُومٌ عِلْمٌ + عُلَمَاءُ

154. Sual: هَذَا işarə əvəzliyinin qadın cinsini təyin edin.

+ هَذِهِ تِلْكَ ذَلِكَ أُولَئِكَ هَؤُلَاءِ

155. Sual: «Mən Bakıda yaşayıram» - tərcüməni təyin edin.

أَنَا أَذْهَبُ إِلَى الْجَامِعَةِ نَحْنُ نَسْكُنُ فِي بَادِرْ بِيْجَانِ + أَنَا سَاكِنُ فِي بَاكُو

مَافِي أَيْنَ نَسْكُنُ أَهْنَتْ

156. Sual: Sual cümləsini təyini edin.

أَنْتُمْ طُلَّابٌ نَحْنُ طُلَّابٌ هِيَ طَالِبَةٌ هُوَ طَالِبٌ + طَالِبَةٌ هُوَ

157. Sual: sual cümləsini təyini edin.

لَا أَقْرَأُ أَقْرَأَ نَكْتُبُ الْمَقَالَهَ امِعَةً أَذْهَبُ إِلَى الْمَدْرَسَةِ نَذْهَبُ إِلَى الْمَدْرَسَةِ

158. Sual: Verilmiş söz birləşməsinin düzqün variantın seçin. Azərbaycan Respublikasının paytaxtı.

عَاصِمَةُ جُمْهُورِيَّةِ آذَرْبَيْجَانِ عَاصِمَةُ كَبِيرَةٍ عَاصِمَةُ جَمِيلَةٍ
+
عَاصِمَةُ الْجُمْهُورِيَّةِ

159. Sual: Verilən sualların düzqün cavabını təyin edin. هَلْ الْدُكَيْعَمَلُ؟

لِمَاذَا كَمْ أَيْنَ بِ + نَعَمْ

160. Sual: Verilən sualların düzqün cavabını təyin edin. أَيْنَتَنَعَلَمَانْتُ؟

طَالِبٌ طَالِبَةٌ غُرْفَةٌ بَيْتٌ + أَلْجَامِعَةِ فِي

161. Sual: Sual sözləri variantını təyin edin.

مَا فِي طَالِبَةٍ هِيَ أَنَا طَالِبٌ فِي الْمَدْرَسَةِ + أَيْنَتَنَدْرُسُ

162. Sual: Cümlədə neçə ön qoşmadan istifadə edilmişdir؟
جَامِعَتُنَاوَأَقَعَتُنَا فِي وَسْطِ الْمَدِينَةِ؟

1+ 2 3 4 5

163. Sual: Sual cümləsinin düzqün cavabını təyin edin. هَلْ الْدُكَيْعَمَلُ؟

مَنْ كَمْ لِمَاذَا + نَعَمْ أَيْنَ

164. Sual: Hansı variantın ancaq sual sözləri olduğunu təyin edin.

مَا فِي مَا فِي + أَيْنَ وَرَاءَ أَمَامَ

165. Sual: Verilən sualın düzqün cavabını təyin edin. نَتَنَعَلَمُ؟ أَيْنَ؟

مَنْ نَتَنَعَلَمُ نَعْمَلُ يَعْمَلُ الْكِتَابُ + أَلْجَامِعَةِ فِي

166. Sual: Sualın düzgün cavabını təyin edin. هَذِهِ؟

بَيِّتٌ مَكْتَبٌ هَذَا قَلَمٌ هَذَا كِتَابٌ + هَذِهِ مَجَلَّةٌ

167. Sual: Sualın düzgün cavabını təyin edin.

مَجَلَّاتٌ مَجَلَّتَانِ مَجَلَّةٌ + مَكْتَبُهُنَّ جَرِيدَةٌ

168. Sual: Sualın düzgün cavabını təyin edin.

مَا فِي جِلْسٍ أَكَلٌ ذَهَبٌ + الْجَامِعَةُ فِي

169. Sual: Sualın düzgün cavabını təyin edin.

أَيْنَ قَهْوَرٍ + الطَّوْلَةُ عَلَى بَيْضَاءَ وَرَقَاتٌ

170. Sual: Sualın düzgün cavabını təyin edin.

مَعْلُومٌ مُعَلِّمٌ عَالِمَانِ + عُلَمَاءُ عِلْمٌ

171. Sual: Sualın düzgün cavabını təyin edin.

كِتَابَانِ هَذِهِ كُتُبٌ ذَلِكَ كِتَابٌ + طُلَّابُ الْجَامِعَةِ هَؤُلَاءِ هَذَا كِتَابٌ

172. Sual: Sualın düzgün cavabını təyin edin.

مِنْضَدَةٌ + تَفَاحٌ كُتُبٌ جَامِعَةٌ مَدْرَسَةٌ

173. Sual: Sualın düzgün cavabını təyin edin.

+ طَالِبَةٌ طُلَّابٌ كُتُبٌ مَدْرَسَةٌ جَامِعَةٌ

174. Sual: Verilmiş söz birləşməsinin düzgün variantın seçin. “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsi.

كُلِّيَّةُ الْاِقْتِصَادِ + شُرُوءِ الْاِقْتِصَادِ الدَّوْلِيِّ كُلِّيَّةُ جَامِعَتُنَا كَبِيرَةٌ كُلِّيَّةُنَا كَبِيرَةٌ هَذِهِ جَامِعَةٌ

175. Sual: Sual cümləsi hansı sırada verilmişdir?

مَا فِي هُوَ مَشْغُولٌ + أَيْنَ تَعْمَلُ هَيْمَ مَشْغُولٌ أَمَّا تَعْمَلُ

176. Sual: Cümlədə neçə ön qoşmadan istifadə edilmişdir?

يَدْرُسُ فِي الْجَامِعَةِ كَثِيرٌ مِنَ الطُّلَّابِ

1 2+ 3 4 5

177. Sual: Cümlədəki nöqtələrin yerində hansı sual sözünü işlətmək olar?

السَّاعَةُ أَلَا؟

عَلَى مَتَى + كَمْ أَيْنَ بِكَمْ

178. Sual: رَأَيْتُطَالِبِينَ sözünün halını təyin edin.

Adlıq hal Yiyəlik hal Təsirlik hal+ Adlıq Yiyəlik hal düzgün cavab
yoxdur

179. Sual: نَحْنُطُلَّابٌ..... cümləni tamamlayın.

مُجْتَهِدَانِ مُجْتَهِدَانِ+ مُجْتَهِدُونَ مُجْتَهِدَةٌ مُجْتَهِدٌ

180. Sual: ... الْقَوْسَيْنِكَلِمَاتَجَدِيدَةٍ nöqtələrin yerinə uyğun ön qoşmanı seçin.

بِكُمْ كَمْ مِنْ + بَيْنَ بِ

181. Sual: «Biz II kursda oxuyuruq» - düzgün tərcüməni təyin edin.

مَافِي نَحْنُندُرُسُ هُوَيدُرُسُفِيالْجَامِعَةِ + الثَّانِيَالصَّفِّينَدُرُسُحُنْ أَنَاأَدُرُسُ

182. Sual: «Universitetimiz Bakının mərkəzində yerləşir» - tərcüməni təyin edin.

بَاكُو وَسَطْفِيوِاقِعَةُجَامِعَتُنَا أَنَاأَدُرُسُفِيالْجَامِعَةِ جَامِعَتُنَاكَبِيرَةٌ

هُمَيَدُرُسُونَفِيالْجَامِعَةِ بِالْجَامِعَةِتَحْنُدُرُسُفِي

183. Sual: «Qeyri hökumət təşkilatları» - düzgün tərcüməni təyin edin.

أَزْمَةٌاِقْتِصَادِيَّةٌ+الْحُكُومِيَّةُغَيْرُالْمُنْظَمَاتُ أَرْمَةٌمَالِيَّةٌ الْمُنْظَمَاتُ

شَرِكَاثُمُعَدَّةَالْجَنَسِيَّاتِ

184. Sual: شَرِكَاثُمُعَدَّةَالْجَنَسِيَّاتِ düzgün tərcüməni təyin edin.

Maliyyə böhranı Transmilli şirkətlər+ İqtisadi böhran

Qeyri hökumət təşkilatları İqtisadi böhran

185. Sual: طَالِبَانَا tərcüməni təyin edin.

Biz tələbəyik Onlar tələbədir Tələbələr çalışqandır Çalışqan
tələbələr

Mən tələbəyəm +

186. Sual: نَحْنُطُلَّابٌ - tərcüməni təyin edin.

Biz tələbəyik + Onlar tələbədir Tələbələr çalışqandır

Çalışqan tələbələr Mən tələbəyəm

187. Sual: الطُّلَّابُيُجْتَهِدُونَ tərcüməni təyin edin.

Biz tələbəyik Onlar tələbədir Tələbələr çalışqandır +

Çalışqan tələbələr Mən tələbəyəm

188. Sual: طُلَّابُهُمْ tərcüməni təyin edin.

Biz tələbəyik Onlar tələbədir Tələbələr çalışqandır +

Çalışqan tələbələr Mən tələbəyəm

189. Sual: أُنَادِرُ سُفْيَا الْجَامِعَةِ tərcüməni təyin edin.

Mən universitetdə oxuyuram + Universitet böyükdür Böyük universitet

Yeni universitet Universitet şəhərin mərkəzində yerləşir

190. Sual: كَبِيرَةُ الْجَامِعَةِ tərcüməni təyin edin.

Mən universitetdə oxuyuram Universitet böyükdür + Böyük universitet

Yeni universitet Universitet şəhərin mərkəzində yerləşir

191. Sual: كَبِيرَةُ جَامِعَةٍ tərcüməni təyin edin.

Mən universitetdə oxuyuram Universitet böyükdür Böyük universitet +

Yeni universitet Universitet şəhərin mərkəzində yerləşir

192. Sual: جَدِيدَةُ جَامِعَةٍ tərcüməni təyin edin.

Mən universitetdə oxuyuram Universitet böyükdür Böyük universitet

Yeni universitet + Universitet şəhərin mərkəzində yerləşir

193. Sual: أَلْجَامِعَةُ أَوْاقِعُهُ فَيَوْسَطِ الْمَدِينَةِ tərcüməni təyin edin.

Mən universitetdə oxuyuram Universitet böyükdür Böyük universitet

Yeni universitet Universitet şəhərin mərkəzində yerləşir +

194. Sual: بَاكَو كَثِيرٌ مِّنَ الْجَمْعَاتِ فِي tərcüməni təyin edin.

Bakıda çoxlu universitetlər var + Bakıda çoxlu məktəblər var

Bakıda çoxlu məscidlər var Bakıda çoxlu kinoteatrlar var

Bakıda çoxlu evlər var

195. Sual: **بَاكَوْكَثِيرٌ مِّنَ الْمَدَارِ سِفِي** tərcüməni təyin edin.

Bakıda çoxlu universitetlər var	Bakıda çoxlu məktəblər var +
Bakıda çoxlu məscidlər var	Bakıda çoxlu kinoteatrlar var
Bakıda çoxlu evlər var	

196. Sual: **نَالْمَسَاجِدِ فَيَاكَوْكَثِيرٌ مَّ** tərcüməni təyin edin.

Bakıda çoxlu universitetlər var	Bakıda çoxlu məktəblər var
Bakıda çoxlu məscidlər var +	Bakıda çoxlu kinoteatrlar var
Bakıda çoxlu evlər var	

197. Sual: **دُورَ السَّيْنِمَا فَيَاكَوْكَثِيرٌ مِّنَ** tərcüməni təyin edin.

Bakıda çoxlu universitetlər var	Bakıda çoxlu məktəblər var
Bakıda çoxlu məscidlər var	Bakıda çoxlu kinoteatrlar var+
Bakıda çoxlu evlər var	

198. Sual: **فَيَاكَوْكَثِيرٌ مِّنَ الْبُيُوتِ** tərcüməni təyin edin.

Bakıda çoxlu universitetlər var	Bakıda çoxlu məktəblər var
Bakıda çoxlu məscidlər var	Bakıda çoxlu kinoteatrlar var
Bakıda çoxlu evlər var +	

199. Sual: **أَيُّ ثَوْرَةٍ** tərcüməni təyin edin

inqlabinqlablar hansı inqlab+ hansı ölkə yeni inqlab

200. Sual: **الرَّيَّعَالْعَرَبِ** tərcüməni təyin edin

Liviyada inqlab Ərəb baharı+ Ərəb ölkələri yeni inqlab
hansı inqlab

201. Sual: **ثَوْرَةٌ جَدِيدَةٌ** tərcüməni təyin edin

Liviyada inqlab Ərəb baharı Ərəb ölkələri yeni inqlab+
hansı inqlab

202. Sual: البُلْدَانُ الْعَرَبِيَّةُ tərçüməni təyin edin.

Liviyada inqlab Ərəb baharı Ərəb ölkələri+ yeni inqlab
hansı inqlab

203. Sual: Aşağıdakı fellərin hansının indiki-gələcək zamanda inkar olduğunu təyin edin.

نَظَرَ + لَا أَكْتُبُ دَهَبْتُ جَلَسَ كَتَبَ

204. Sual: Fellərin keçmiş zamanın təyin edin.

يَكْتُبُ نَكْتُبُ تَكْتُبُ أَكْتُبُ + كَتَبْنَا

205. Sual: Fəlin keçmiş zamanını təyin edin.

نَدْرُسُ + دَرَسْتُ يَدْرُسُ تَدْرُسُ أَدْرُسُ

206. Sual: Fəli cümlə hansı sırada verilmişdir?

نَحْنُ طَالِبٌ هِيطَالِيَّةٌ أَلِكِتَابِجِدِيٌّ هُوَ طَالِبٌ + أَنَا أَكْتُبُ مَقَالَةً

207. Sual: Fəli cümlənin xəbəri hansı zamanda işlənmişdir? أَنَا أَدْرُسُ فِي الْجَامِعَةِ

indiki zamanda + keçmiş zamanda qəti keçmiş zamanda
gələcək zamanda düzgün cavab yoxdur

208. Sual: Aşağıdakı fellərin hansının indiki-qələcək zamanda inkar olduğunu təyin edin.

تَبْنَاكَ دَهَبْنَا دَهَبَ + لَا أَذْهَبُ أَذْهَبُ

209. Sual: İndiki zamanda verilmiş inkarlı fəli təyin edin.

+أَدْرُسُ لَا نَدْرُسُ أَدْرُسُ دَرَسْتُ دَرَسْنَا

210. Sual: Keçmiş zamanda verilmiş inkarlı fəli təyin edin.

يَكْتُبُ كَتَبْنَا + كَتَبْتُمَا نَكْتُبُ أَكْتُبُ

211. Sual: İndiki zamanda verilmiş inkarlı fəli təyin edin.

مَافِي دَرَسْنَا دَرَسْتُ أَدْرُسُ +أَدْرُسُ لَا

212. Sual: Keçmiş zamanda verilmiş inkarlı fəli təyin edin.

يَكْتُبُ كَتَبْتُ + كَتَبْتُمَا نَكْتُبُ أَكْتُبُ

213. Sual: Fəllərin keçmiş zamanın təyin edin.

فِي لَا أَكْتُبُ + كَتَبْتُ نَكْتُبُ أَكْتُبُ

214. Sual: Fəli cümlənin xəbəri hansı zamanda işlənmişdir?
أَحْمَدُ يَكْتُبُ التَّمْرِينَ
indiki zamanda + keçmiş zamanda gələcək zamanda qəti keçmiş zamanda
düzgün cavab yoxdur

215. Sual: Fəllərin keçmiş zamanını təyin edin.

أَكْتُبُ يَذْهَبُ نَذْهَبُ أَذْهَبُ + ذَهَبْتُ

216. Sual: مُدْرَسٌ cəm formasını təyin edin.

مُدْرَسَتَانِ + مُدْرَسُونَ مَدْرَسَةٌ مُدْرَسَانِ مَدْرَسَةٌ

217. Sual: غِنَاءٌ cəm formasını təyin edin.

مَا فِي غِنَاءُ + أَغْنِيَةٌ غَنِيَّةٌ غَنِيٌّ

Sual: أَسْوَدٌ hansı cinsdə olduğunu təyin edin.

kişi cinsində + qadın cinsində hər 2 cinsdə Adlıq halda مَا فِي

218. Sual: سَوْدَاءٌ hansı cinsdə olduğunu təyin edin.

kişi cinsində qadın cinsində+ hər 2 cinsdə Adlıq halda مَا فِي

219. Sual: صَادِبِلْدِنَا مَقَالَتِي بَعَثْتُ cümlədə neçə ön qoşması var.

1 + 2 3 4 5

220. Sual: Verilmiş cümlələrin ərəb dilində düzgün variantını seçin.

Birazdan sabahki dərslərimi təkrar edəcəm.

كِرْدُرُوسِي لَا إِذَا ذَاكَرْتُ دُرُوسِي + بَعْدَ قَلِيلٍ سَأَذَاكَرُ دُرُوسِي لِغَدٍ أَذَاكَرْتُ دُرُوسِي
مَاذَاكَرْتُ

221. Sual: Fəli cümlə hansı sırada verilmişdir?

أَلْكِتَابُ الْجَدِيدُ + أَنَا أَكْتُبُ مَقَالَةً هُوَ مُدْرَسٌ مَنَانَتَ

222. Sual: “Bu onun kitabıdır” cümləsinin düzgün tərcüməsini seçin.

يَكْتُبُ نَكْتُبُ نَكْتُبُ + كِتَابُهُهَا كِتَابُنَا

223. Sual: “Bu bizim kitabımızdır” cümləsinin düzgün tərcüməsini təyin edin.

يَكْتُبُ أَكْتُبُ هَذَاكِتَابُنَا +كِتَابُنَاهَذَا كِتَابُهُ

224. Sual: «Dörd kitab» - düzgün variantı təyin edin.

أَرْبَعَةُكُتُبٍ + كُتُبٌ كِتَابَانِ كِتَابٌ

225. Sual: «On maşın» - düzgün variantı təyin edin.

مَافِي +سَيَّارَاتٍعَشْرُ سَيَّارَاتٍ سَيَّارَةٌ

226. Sual: « 5 otaq » düzgün variantı təyin edin.

مَافِي غُرَفَتَانِ +غُرَفٍخَمْسُ غُرْفَتٌ غُرْفَةٌ

227. Sual: “2 tələbə” - düzgün variantı təyin edin.

مَافِي + طَالِبَانِ طَالِبَاتٌ طُلَّابٌ طَالِبَةٌ

228. Sual: هَذَاقَلَمٌأَحْمَرُ cəmdə olan variantı təyin edin.

مَافِي حَمْرَاءُ + هَذِهِأَقْلَامٌمَحْمَرَاءُ قَلَمٌ هَذَاقَلَمٌ

229. Sual: هَذَاكِتَابٌ cəmdə olan variantı təyin edin.

هَؤُلَاءِ كُتُبٌ كَاتِبٌ هَذِهِ + كُتُبُهُذِهِ

230. Sual: هَذَاكِتَابٌ. təsniyədə olan variantı təyin edin.

+ كِتَابَانِيهَذَانِ أُولَئِكَ هَؤُلَاءِ هَتَانِ هَذَانِ

231. Sual: هَذِهِوَرَقَةٌ. təsniyədə olan variantı təyin edin.

مَافِي وَرَقَاتٌ وَرَقَتَانِ هَذَانِ + وَرَقَتَانِيهَتَانِ

232. Sual: هَذَانِ işarə əvəzliyinin təkini təyin edin.

هَذِهِ + هَذَا هَتَانِ هَذَانِ هَؤُلَاءِ

233. Sual: هَتَانِ işarə əvəzliyini təkini təyin edin.

هَؤُلَاءِ هَذَانِ + هَذِهِ ذَلِكَ هَذَا

234. Sual: “Yaşıl kitab” – düzgün tərcüməni təyin edin.

أَسْمَرُ أَسْوَدُ أَزْرَقُ كِتَابٌأَحْمَرُ +أَخْضَرُكِتَابٌ

235. Sual: «Göy kitab» - düzgün tərcüməni təyin edin.

أُسْمَرُ أَسْوَدُ + أَزْرَقُ كِتَابُ كِتَابُ أَحْمَرُ كِتَابُ أَخْضَرُ

236. Sual: طَالِبُ sözün qadın cinsini təyin edin. bura ++++++++

طَالِبَاتُ طَالِبَتَانِ طَالِبَانِ طَلَّابُ طَالِبَةٌ

237. Sual: طَالِبَةٌ sözün kişi cinsini təyin edin.

طَالِبَاتُ طَالِبُ طَالِبَتَانِ طَالِبَانِ طَلَّابُ

238. Sual: طَالِبُ sözün təsniyə formasını təyin edin.

مَافِي طَالِبَاتُ طَالِبَةٌ طَالِبَانِ طَلَّابُ

239. Sual: طَالِبُ sözün cəm formasını təyin edin.

مَافِي طَالِبَةٌ طَلَّابُ طَالِبَتَانِ طَالِبَانِ

240. Sual: طَالِبَةٌ sözün cəm formasını təyin edin.\

طَالِبَانِ

طَالِبَتَانِ

طَالِبُ

طَالِبَاتُ

مَافِي

241. Sual: أَيُّ sözün cinsini təyin edin.

qadın cinsi

kişi cinsi +

cəmdə

təsniyədə

cavab yoxdur

242. Sual: أَيَّْةُ sözünün cinsini təyin edin.

qadın cinsi+

kişi cinsi

cəmdə

təsniyədə

cavab yoxdur

243. Sual: müəyyənlikdə verilən sözü təyin edin.

بَابُ

يَوْمٌ

جَامِعَةٌ

شَارِعٌ

هَذَا

244. Sual: müəyyənlikdə verilən sözü təyin edin.

مَدْرَسَةٌ

جَامِعَةٌ

يَوْمٌ

هُوَ

شَارِعٌ

245. Sual: müəyyənlikdə verilən sözü təyin edin.

الآن

كِتَابٌ

قَلَمٌ

دَفْتَرٌ

مَدْرَسَةٌ

246. Sual: بَارِدٌ sözünün müəyyənlikdə olan variantını təyin edin.

دُورٌ

دَارٌ

وَرْدٌ

كِتَابٌ

الْبَارِدُ

247. Sual: بَارِدٌ sözünün qadın cinsini təyin edin.

بَارِدَةٌ

بَرْدٌ

الْبَارِدُ

الْبَرْدُ

مافي

248. Sual: بَلَدٌ sözün təsniyə formasını təyin edin

بُلْدَانٌ

بِلَادٌ

بَلْدَانٍ

بَلَدَةٌ

مافي

249. Sual: وَلَدٌ sözün cəmini təyin edin

أَوْلَادٌ

وَلَدَانِ

وَالِدَةٌ

وَالِدٌ

مافي

250. Sual: وَلَدٌ sözün təsniyəsini təyin edin

أَوْلَادٌ

وَالِدٌ

وَالِدَةٌ

وَلَدَانِ

مَافِي

251. Sual: يَوْمٌ sözün cəmini təyin edin

أَغْنِيَةٌ

أَيَّامٌ

كُتُبٌ

جَامِعَاتٌ

مَدَارِسُ

252. Sual: صَغِيرٌ sözün tərcüməsini təyin edin.

yeni kiçik + böyük zəngin az

253. Sual: أَرْمَةٌ مَالِيَّةٌ tərcüməni təyin edin.

siyasi böhran iqtisadi böhran maliyyə böhranı + yeni böhran
vergi

254. Sual: أَرْمَةٌ اِقْتِصَادِيَّةٌ tərcüməni təyin edin.

siyasi böhran iqtisadi böhran + maliyyə böhranı yeni böhran vergi

255. Sual: كِتَابٌ sözün kök hərflərini təyin edin.

كَتَبَ

دَرَسَ

نَظَرَ

قَرَأَ

cavab yoxdur

256. Sual: **جَامِعَةٌ** sözün kök hərflərini təyin edin.

دَرَسَ

نَظَرَ

قَرَأَ

جَمَعَ

cavab yoxdur

257. Sual: **عَالِمٌ** kök hərflərini təyin edin.

مَعْلُومٌ

مُعَلِّمٌ

عَلِمَ

مُعَلِّمَةٌ

cavab yoxdur

258. Sual: **مُدْرَسٌ** kök hərflərini təyin edin.

دَارِسٌ

دَارِسَانِ

مَدْرَسَةٌ

دَرَسَ

دَارِسَةٌ

259. Sual: **دَارِسٌ** sözün kök hərflərini təyin edin.

دَارِسُونَ

مَدْرَسَةٌ

دَرَسَ

دَارِسَةٌ

دَارِسَانِ

260. Sual: كَبِيرَةٌ sözün kök hərflərini təyin edin.

كَبِيرٌ

كِبَارٌ

أَكْبَرُ

كَبِيرٌ

مَافِي

261. Sual: عُمْلَةٌ sözün tərcüməsini təyin edin.

Valyuta+ əmtəə sənaye kontrakt böhran

262. Sual: عُمْلَةٌ sözün kök hərflərini təyin edin

عَامِلٌ

عَامِلَةٌ

عُمَالٌ

عَمَلٌ

مَافِي

263. Sual: Cümlənin növünü təyin edin. كَتَبَ الطَّالِبُ الْمَقَالَ

feli cümlə+ ismi cümlə mürəkkəb cümlə sual cümləsi mübtəda budag cümləsi

264. Sual: Verilən sualın düzgün cavabını təyin edin. أَيْنَ تَدْرُسُ أَنْتَ؟

الْمَدْرَسَةُ

فِي الْمَدْرَسَةِ

أَتَدْرُسُ

نَتَدْرُسُ

تَدْرُسُ

265. Sual: Verilən sualın düzqün cavabını təyin edin. إَلَّا يَنْتَهِبُ؟

إِلَّا الْجَامِعَةَ

فِي الْجَامِعَةِ

مَعَ الْجَامِعَةِ

لَدَى الْجَامِعَةِ

مَافِي

266. Sual: Düzqün cümləni seçin. جَامِعَتُنَا كَبِيرَةٌ

Onların universiteti şəhərin mərkəzində yerləşir.

Sizin universitetiniz də şəhərin mərkəzindədi?

Universitetimiz böyükdür.+

Universitetimizdə çoxlu fakültələr var

maliyyə böhrəhi

267. Sual: أَيْنَ تَذْهَبُ؟ felin zamanını təyin edin.

indiki zaman +

keçmiş zaman

gələcək zaman

keçmiş zaman inkar

مَافِي

268. Sual: مِمَّا لَصَفَ (خَرَجَ) نَحْنُ mötərizədə verilən felin düzqün zamanını təyin edin.

خَرَجْتُ

خَرَجَ

خَرَجْنَا

خَرَجُوا

خَرَجْتُ

269. Sual: طَالِبَةٌ (....) nöqtələrin yerinə uyğun işarə əvəzliyini təyin edin.

هَذَا

هَذِهِ

هَؤُلَاءِ

أُولَئِكَ

ذَلِكَ

270. Sual: طَالِبٌ (...) nöqtələrin yerinə uyğun işarə əvəzliyini təyin edin.

هَذِهِ

هَذَا

تِلْكَ

هَؤُلَاءِ

أُولَئِكَ

271. Sual: مَاذَا ... فَيُأَلِّعُشَاءُ nöqtələrin yerinə cümlədə feli təyin edin.

ماذا

فِي

تَأْكُلُ

الْعِشَاءُ

مَا فِي

272. Sual: أَمَّا يُنْعِدُّ الطَّعَامَ cümlədə bitişən əvəzlikli sözü seçin.

نُعِدُّ

الطَّعَامَ

أَمِّي

أُمِّ

مَافِي

273. Sual: أنا سَاعِدُ أَلَيْهَا .cümlənin mübtədasını təyin edin.

أَلَيْهَا

سَاعَدَ

أَلَيَّ

أَنَا

مَافِي

274. Sual: سَاذْهَبُ ... أَلَا نَسَاذْهَبُ إِلَى السُّوقِ cümlədə sözü hansı zamanda işlənib.

مَافِي indiki zaman inkarda gələcək+ keçmiş indiki

275. Sual: كِتَابٌ sözün kök hərflərini təyin edin.

كِتَابٌ

أَكْتُبُ

كَتَبَ

كَاتِبٌ

مَكْتُوبٌ

276. Sual: Nöqtələrin yerinə verilmiş sözlərdən düzqün olan variantı seçin:

يَدْرُسُ فِي الْجَامِعَةِ ... أَخِي

كَبِيرَةٌ

أَلْكَبِيرُ

صَغِيرَةٌ

هِيَ

هُوَ

277. Sual: Nöqtələrin yerinə verilmiş sözlərdən düzqün olan variantı seçin:
.... أَخْتِي

كَبِيرَةٌ تَدْرُسُ

صَغِيرَةٌ

الصَّغِيرَةُ

هُوَ

هِيَ

278. Sual: Verilmiş cümlələrin ərəb dilində düzgün variantını seçin. Bacım orta məktəbdə oxuyur.

تَدْرُسُ أَخْتِي فِي الْمَدْرَسَةِ

تَدْرُسُ أَخِي

أَخِي تَدْرُسُ

نَحْنُ تَدْرُسُ

أَنَا تَدْرُسُ

279. Sual: Verilmiş cümlələrin ərəb dilində düzgün variantını seçin. Mən riyaziyyat, xarici dillər, coğrafiya, dünya iqtisadiyyatını və s. öyrənirəm.

أَتَعَلَّمُ الرِّيَاضَةَ

أَدْرُسُ الْجُغْرَافِيَا

أَنَا أَدْرُسُ اللُّغَاتِ الْأَجْنَبِيَّةَ

أَنَا أَتَعَلَّمُ الرِّيَاضَةَ وَاللُّغَاتِ الْأَجْنَبِيَّةَ وَالْجُغْرَافِيَا وَالاقتصادِ الدُّوَلِ الْأَجْنَبِيَّةَ

نَحْنُ نَتَعَلَّمُ تَارِيخَ بِلَدِنَا

280. Sual: Verilmiş cümlələrin ərəb dilində düzgün variantını seçin. Kiçik qardaşım uşaq bağçasına qedir.

أَخِي الصَّغِيرُ يَذْهَبُ إِلَى رَوْضَةِ الْأَطْفَالِ

أَخْتِ الْكَبِيرَةِ ذَهَبُ

أَخِي الْكَبِيرُ ذَهَبُ الْمَدْرَسَةِ

أَخْتِ الصَّغِيرَةِ

هُوَ يَدْرُسُ

281. Sual: Düzgün cümləni seçin. مَرَّاتٍ يَوْمَ 3 نَحْنُ جَمْعُوْا لِمَائِدَةٍ

Onlar yemək üçün iki dəfə süfrəyə yığışır.

Biz gündə 3 dəfə süfrə başına yeməyə yığışırıq.+

Siz gündə necə dəfə yeyirsiniz ?

Biz gündə 3 dəfə yığışacaqıq.

Biz bəzən süfrə başına yığışırıq

282. Sual: Düzgün cümləni seçin. آخِرُ جُمُعَاتِ بَيْتِي سَاعَةُ الثَّامِنَةِ صَبَاحًا

7-də evdən çıxıram.

8-in yarısında evdən çıxıram.

8:50-də evdən çıxıram.

səhər saat 8 də evdən çıxıram. +

Mən evdən keç çıxıram

283. Sual: Düzgün cümləni seçin. اسْتَيْقَظْنَا لِنُؤْمِيَ سَاعَةَ السَّابِعَةِ صَبَاحًا

Səhər saat 7-də yuxudan dururam.+

Səhər saat 6-da yuxudan dururam.

Səhər saat 7:30-da yuxudan dururam.

Saat 8-də yuxudan dururam.

Saat 9-da yuxudan dururam

284. Sual: Düzgün cümləni seçin. أَمَيُّعِدُّ الطَّعَامَ أَنَا سَاعِدُ أَلَيْهَا

Mən yemək hazırlayıram.

Biz anamla yemək hazırlayırıq.

Anam yemək hazırlayır, məndə ona kömək edirəm. +

Atam yemək hazırlayanda mən ona kömək edirəm.

Anam yemək hazırlayır

285. Sual: Düzgün cümləni seçin. قُجَامِعْتُنَا كَبِيرَ

Onların universiteti şəhərin mərkəzində yerləşir.

Sizin universitetiniz də şəhərin mərkəzindədi?

Universitetimiz böyükdür.+

Universitetimizdə çoxlu fakültələr var.

Universitetiniz böyükdürmmü

286. Sual: Düzgün cümləni seçin. بَاكُو مَدِينَةٌ جَمِيلَةٌ وَكَبِيرَةٌ

Ölkəmin paytaxtı Bakı şəhəridir.

Respublikanın paytaxtı Bakı şəhəridir.

Mən Bakıda yaşayıram.

Bakı gözəl və böyük şəhərdir+

Biz Bakıda yaşayırıq

287. Sual: Düzgün cümləni seçin. أُخْرُجُ مِّنَ الْبَيْتِ قَبْلَ السَّاعَةِ الثَّامِنَةِ

7-də evdən çıxıram.

8-in yarısında evdən çıxıram.

8:50-də evdən çıxıram.

8 tamamda evdən çıxıram.+

Evdən gec çıxıram

288. Sual: Düzgün cümləni seçin. عاصِمَةُ الْجُمْهُورِيَّةِ مَدِينَةُ بَاكُو

Ölkəmin paytaxtı Bakı şəhəridir.

Respublikanın paytaxtı Bakı şəhəridir.+

Mən Bakıda yaşayıram.

Bakı gözəl və böyük şəhərdir.

Bakı böyükdür

289. Sual: Düzgün cümləni seçin. أَنَا أَذَاكِرُ دُرُوسِي

Onlar yemək üçün iki dəfə süfrəyə yığışır.

Mən dərslərimi təkrar edirəm+

Biz gündə 3 dəfə süfrə başına yeməyə yığışırıq.

Siz gündə necə dəfə yeyirsiniz ?

Biz gündə 2 dəfə süfrə başına yığışacaqıq

290. Sual: Düzgün cümləni seçin. أَنَا أَعِدُّ الطَّعَامَ

Mən yemək hazırlayıram.+

Biz anamla yemək hazırlayırıq.

Anam yemək hazırlayır, məndə ona kömək edirəm.

Anam yemək hazırlayanda mən ona kömək edirəm

Biz yemək hazırlayırıq

291. Sual: Düzgün cümləni seçin. جَامِعَتُنَا وَاقِعَةٌ فِي وَسْطِ الْمَدِينَةِ

Onların universiteti şəhərin mərkəzində yerləşir.

Sizin universitetiniz də şəhərin mərkəzindədi?

Universitetimiz böyükdür.

Universitetimizdə çoxlu fakültələr var.

Universitetimiz şəhərin mərkəzində yerləşir +

- 292.** Sual: Verilmiş cümlənin ərəb dilində düzgün variantını seçin.
Birazdan sabahki dərslərimi təkrar edəcəm.

أَذَاكِرُ دُرُوسِي

+ بَعْدَ قَلِيلٍ سَأَذَاكِرُ دُرُوسِي لَلْعَدَدِ

ذَاكَرْتُ دُرُوسِي

مَاذَاكَرْتُ دُرُوسِي

رُبْتُ ذَاكَ

- 293.** Sual: قَلَمِيًّا الْأَحْمَرُ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi +

uzlaşmayan təyini söz birləşməsi

ismi birləşmə

feli birləşmə

مَافِي

- 294.** Sual: قَلَمُكَ الْأَصْفَرُ birləşmənin növünü təyin edin.

uzlaşan təyini söz birləşməsi +

uzlaşmayan təyini söz birləşməsi

ismi birləşmə

feli birləşmə

مَافِي

- 295.** Sual: رُخْصَةُ الْقِيَادَةِ birləşmənin növünü təyin edin.

uzlaşmayan təyini söz birləşməsi +

uzlaşan təyini söz birləşməsi

ismi birləşmə

feli birləşmə

مافي

296. Sual: لَوْحَقِيَّتِي birləşmənin növünü təyin edin.

uzlaşmayan təyini söz birləşməsi +

uzlaşan təyini söz birləşməsi

ismi birləşmə

feli birləşmə

مافي

297. Sual: مُجْتَهِدٌ sözün kök hərflərini təyin edin.

مُجْتَهِدٌ

جَهَدَ

مُجْتَهِدُونَ

مُجْتَهِدَانِ

مافي

298. Sual: مَحْفَظَةٌ sözün kök hərflərini təyin edin.

حَفِظَ

حَافِظٌ

مَحْفَظٌ

مَحْفَظَتَانِ

ما في

299. Sual: أَذْهَبُ sözün kök hərflərini təyin edin.

تَذْهَبُ

نَذْهَبُ

يَذْهَبُ

أَذْهَبُ

ذَهَبَ

300. Sual: نَحْنُ نَدْرُسُ السُّلْعَةَ الْعَرَبِيَّةَ cümlənin növünü təyin edin.

feli cümlə +

ismi cümlə

sual cümlə

tabeli mürəkkəb cümlə

ما في